



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Mühəribəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistən tərəfindən törədilmiş sülh və insanhıq əleyhinə cinayətlər, habelə mühəribə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

Rəşid Məhərrəmli



44 günlük möhtəşəm qələbə qorxmaz, vətənini canından artıq sevən, onun azadlığı uğrunda hər an ölümün gözünə dik baxmağı bacaran xalqımıza sevinc və xoşbəxtlik anları yaşadan çox böyük tarixi hadisədən xeyli müddət keçəsə də bu şirin "yuxudan" hələ də ayırmamışam.

Bu günlər hər birimizin həyatında əbədiyəşar, xoş anılarla, əsl xoşbəxtlikdə dolu izlər buraxıb tarixə çevrildi. Ona görə də əsl xoşbəxtlik deyirəm ki, bu günlərdə xalqımız həmişəkindən daha çox, daha möhtəşəm bütövləşmişdi. Bu böyük xoşbəxtliyin, bu vəhdətin təməlində vətən sevgisi, vətənə bağlılıq, onun hər qarışı uğrunda mübarizənin zəruriliyi durdu.

Yeri gəlmışkən xoşbəxtlik məvhumuna fərdi münasibət bucarığından aydınlıq gətirmək istərdim. Fikrimcə, xoşbəxtlik insan hayatında heç də daim var olan, ona yoldaşlıq edən bir hadisə deyil, zaman-zaman bəzi insanlara verilən xoş anılar, şirin məqamlardır, ömrü o qədər də uzun olmayan sevinc zamanı kəsiyidir. Lakin bu xoş anılar, sevincdən məqamlar arasında da dolğunluğu, tamlığı, uzun illər, bütün ömrü zamanında yaddan çıxmayan, həmişə ucalıq gətirən fikirlərə xatırlanmaq baxımından fərqlər vardır.

Məsələni daha bariz şəkildə anlaşıldıqdan ötrü şəxsi həyatında yaşıdığım bir hadisəni nümunə göstərməyə cəsarət edərdim. Həyatimdə sevincli-bəxtəvərli günlər çox da deyildir, atasızlığın ağırlığı belə günlerin bol olmasını istisna etmişdir. Amma 1962-ci il avqustun 25-i Azərbaycan Dövlət Universitetinin Tərix Fakültəsinə qəbul olunduğuunu bildiyim gün mənim üçün ən xoşbəxt gündür. Axi bu uğurun təməlində çətinliklərə yoğrulan zəhmət durdurdu. Düzdür, insanın nail olduğu nailiyət, bütün uğurlar zəhmətlə qazanılır. Lakin hər bir edilən uğurun heç də hamisi ucduantutma xoşbəxtlik he-

sab edile bilməz.

Xoşbəxtlik həm də o halda dəyərli, o zaman sanballı, tutumlu olur ki, təkcə bir fərdə yox, bütöv bir topluma, bir xalqa və ya bir millətə aid olsun, onun təməlində uzun illərin həyatı əhəmiyyət daşıyan arzu və istəklərinin yerinə yetirilməsi, gərgin mübarizə ilə qazanılan möhtəşəm, dünyada eks-səda doğuran qələbə durmus olsun. Belə təkrarolunmaz qələbələr sırasında olan, mənfur erməni faşizmi üzərində qazanılan 44 günlük unikal qələbə məhz belələrindəndir.

xın müddət ərzində məkrli düşmən-erməni faşizminin əsaretində olan, ölkəmizin daha gözəl, iqtisadi və geosiyasi cəhətdən çox əhəmiyyətli hissəsi olan Qarabağ torpaqları, Qarabağın üzüyünün zümrüt qası, mədəniyyət paytaxtimiz, dağlar gözəli Şuşa azad edildi, ikincisi, Azərbaycan xalqı məglub xalq kimi ağır xəcalet yükünü çiyinlərin dən birdəfəlik atdı; birinci Qarabağ mühəribəsindəki məglubiyətin təsadüfi olduğunu, hiyeler düşmənin kənardan müdaxilənin köməyi ilə bu üstünlüyün müvəqqəti olduğunu əməli şəkildə təsdiqlədi, idman meydانlarında ermənilər üzərində qələbələrimiz döyüş meydənında davam etdirildi, üçüncüüsü, Azərbaycan Respublikası xarici siyasetinin, Azərbaycan diplomatiyasının uğuru hər-hansı xarici müdaxiləni neytallaşdırıldı, bu isə öz növbəsində

məz izlər buraxıb, həyatımızın sonuna qədər də şirinli-acılı xatirəye əvvərildi.

Ona görə şirinli-acılı deyirəm ki, qələbəyə getirən bu həyəcanlı günlər müzəffər ordumuzun möhtəşəm qələbələrlə yanaşı, cəsur əsgərlərimizin müqəddəs torpaqlarımızın xain və məkrli düşmənlerin əsirliyindən xilas olması uğrunda qanlı döyüşlərdə şəhid olmaları baredə xəbərlərlə də xarakterik idi. Əlbəttə, zəfər mündələrindən sevincimizin hədi-hüdudu olmadığı kimi, yeni

yüşdə (Hüseynin tərefdarları cəmi 72 nəfər idi) Müaviyə oğlu Yezid (onların tərefdarları 4-5 mln nəfər idi) tərəfindən qətlə yetirilməsi ilə Hüseyin və tərefdarları şərəflə şəhidlik zirvəsinə qalxdılar, onlar ədalətin bərpa edilməsi üçün canlarını feda edib əbədiyyətə qovuşdu, tarixə Kərbala şəhidləri kimi həkk oldular. O vaxtdan keçən illər ərzində onların hər il kədər hissi ilə, göz yaşları ilə yad edilməsi buradan qaynaqlanır.

İstər birinci, istərsə də ikinci Qarabağ mühəribəsində Vətən

Bənzəri olmayan milyonlara tükənməz sevinc bəxş edən

Böyük Qələbə



bir millətə aid olsun, onun təməlində uzun illərin həyatı əhəmiyyət daşıyan arzu və istəklərinin yerinə yetirilməsi, gərgin mübarizə ilə qazanılan möhtəşəm, dünəyada eks-səda doğuran qələbə durmus olsun. Belə təkrarolunmaz qələbələr sırasında olan, mənfur erməni faşizmi üzərində qazanılan 44 günlük unikal qələbə məhz belələrindəndir.

Azərbaycan xalqlarına bütövlükde türk dünyasına böyük sevinci məqamlar və əsl xoşbəxtlik bəxş edən bu qələbəyə müvafiq olan, onu ehtiva edən sözü türk dillərinin lügət fondunda tapmaq ele də asan deyildir, çünki zəfərin miqyası, əhatə etdiyi milli, siyasi, iqtisadi və beynəlxalq parametrləri o qədər böyükdür ki, onu yiğcam sözə ehti-va etmək mümkünəsdür, əldə edilən, inanılmaz, bənzərsiz, döyüş taktikası ilə uzaqlarda, hətta ABŞ-da, Pentaqonda öyrənilməsi məsləhət bilinən bu qələbə çox böyük tarixi əhəmiyyət daşıyıcıdır.

Əvvəla, bu qələbə 30 ilə ya-

düşmənlə tekbətək döyüşdə böyük qələbəni təmin etməyi şərtləndirən amillərdən biri oldu. dörsüncüsü, bu qələbə Azərbaycan ordusunun öz gücünə, dünəndən bütün parametrlərdə üstünlüğüne inamı artırdı; bəşincisi, bu möhtəşəm qələbə ümumxalq birliyinin, Vətən darayaqda olanda bütün siyasi gücərin bir amal uğrunda bütövləşməsinin, Ali Baş Komandan etrafında six birləşməsinin, əsgərlərimizle arxa cəbhənin əlaqəsinin çox vacibliyini üzə çıxartdı.

Qoca tarixə müxtəlif rənglərdə səhifələr yaranan mühəribələr içərisində 44 günlük 2-ci Qarabağ mühəribəsi gedisiinin hər günü Azərbaycan türkərinə, güc mənbəyimiz olan bütün azərbaycan xalqına, xeyirhəxələrimizə xoş anılar, şirin yaşam məqamları, xoşbəxtlik hayacanları bəxş etdi. Bu sevinci, qələbə müjdəli, eyni zamanda ürəklərimizi ağrınan, gözərimizdən gələn sevinc yaşlarına sanki alternativ olan kədər yaşları ilə müsaiyyət edilən günlər hər birimizin, yaddaşında silin-

tariximizi yananların döyüş meydənında qəhrəmancasına şəhid olmaları xəbəri bizləri üzür, gözərimizdən acı məyysiləq yaşlarının axmasını şərtləndirdirdi.

Amma bunlar nə qədər ağırlı olsa da bizə təselli ola biləcək məqamlar bəxş etdi: əvəla, əsgərlərimiz şəhidlik zirvəsinə yüksəlməkələ yalnız cismən dünyalarını dəyişdilər, ruhən, mənən şərefli unudulmazlara çevrildilər, digər tərəfdən bu igidlər hədər getmedi, onların qanları-canları hesabına qazanılan Büyük Qələbə nəticəsində ədalet bərpa edildi, haqlı olduğumuz sübutlandı, düşmənin arxadasını, həvadalarını məyus etdi, onlara Azərbaycan əhəmiyyətini bəvədən dərəcədə ağıb göstərdi.

On üç əsrden çox bir müddət bundan əvvəl dördüncü xəlifa imam Əlinin oğlu imam Hüseyinin oğlanları Əli Əkbər, Əli Əsgərə birlilikdə yaxın ətrafının Kərbala çölündə qeyri-berabər dö-

mühəribəsində şəhid olanların da ədalətin tapdalanmasının qarşısını almaq naminə hələk olduqlarını nəzərə alsaq qəhrəman əsgərlərimizi "Qarabağ şəhidləri" hesab edə bilərik həm də bu cəsur, Vətən topağını canlarından artıq sevənlər, haqlı olaraq yeni tariximizi qanları ilə yazanlardır.

II Göytürk İmperatorluğunun qurucularından biri Gültigin 731-ci ildə ölü. Bu görkəmli dövlət xadiminin yas (yeri gəlmışkən Gültigin imperatorluğun -hərbi başçısı idi,) mərasimində qonşu dövlətlərin və s. nümayəndələri də var idilər, onun qardaşı Bilge xəqan çıxış edərkən kədərini aşağıdakı kimi ifadə edib: "İnsan oğlu ölmək üçün yaranıb, lakin onun ölümü bizi o qədər üzdü, o qədər mayus etdi ki, ağlamaqdən millətimin gözlerinin tutulacağından qorxum".

(davamı 11-ci səhifədə)

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur



Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyi

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insaniq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

(əvvəli 10-cu səhifədə)

...Vətən müharibəsi zamanı televiziya ekranları qarşısında, əyləşənlər şəhidlərimiz haqqında hər bir xəbəri göz yaşları ilə qarşılaşalar da bu kədəri qəlebəmizin meyari kimi qəbul etməyə məhkum idilər. General Polad Həsimovlara, əsgər Xudayarlara göz yaşları axitmamaq olardı.

Hər birimizə şərəf gətirən bu müharibədə hər gün sevinc, eyni zamanda kədər dolu xəbərlər verildi, özü də ən vacib, təleyükü qələbə xəbərləri ilk olaraq rəsmi şəkildə ölkə başçısı, Ali Baş Komandan İlham Heydər oğlu tərəfindən bəyan edildi və belə məqamlarda Azərbaycan silahlı qüvvələrinin Ali Baş Komandanı efirdə görünəndə hamı biliirdi ki, vacib tarixi əhəmiyyət yüksək daşyan xəbər var. Budur 2020-ci il noyabrın 8-i prezident televiziya kanalı qarşısında yüksək əhvalruhiyyə ilə çox əhəmiyyətli, mələtimiz tarixi və mədəniyyətimizin təməl daşlarından olan, xalqımızza Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Cabbar Qaryagdi, Xan əmi kimi deyimlərən Xan Şuşinski, (İsfəndiyar Cavanşirov), Bülbül (Murtuza Məmmədov), Əbdürəhim bəy Haqverdiyev, Nəcəf bəy Bəzirov, Yusif Vəzir Çəmənzəminli və s. kimi yüzlərlə elm və mədəniyyət xadimi bəxş edən, bu il bina edilməsinin 270 illi təmamlanacaq Şuşa şəhərinin məhəsədən azad edilməsi xəbərini bəyan edir.

Müharibənin bütün günlərində qələbə xəbərlərinə və əsgərlərimizin itkisi haqqında məlumatlara sakit tərzdə sevinc və kədər göz yaşları tökən bu sətirlərin müəllifi Şuşamızın xain və məkrli düşmənin əsəretindən qurtarması xəbərini tarixdə bənzəri olmayan hərbi əməliyyat yolu ilə, zabit və əsgərlərimizin qəhrəmanlıq salnaməsinə qızıl hərflər düşən və Şuşa əməliyyatı kimi gələcək nəslərə örnek ola biləcek bir hərbi döyüş taktikası vasitəsilə azad olması xəberini inanın səmimiyyətəməye göz yaşları ilə qarşılaşdırı. Əlbəttə, bu sevinc yaşları xoşbəxtlik anının, aşırı sevinci ifadəsi idi.

Qələbə tariximizin qırmızı rəqəmine çevrilən, heç vaxt yaddaşlardan silinməyəcək 8-noyabr, həm də Ali Baş Komandanın Şuşaya müraciətində söylədiyi səmimi, sanki canlı varlığa deyilən sözərək əbədiyyətə qovuşacaq, zehinlərdə lehimlənəcəkdir:

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Üzeyirlər, Əhmədbəylər,
Xanəmələr yetirmisən
Sinən üstdə mənəviyyat rəmzi olan,
Xarı Bülbül bitirmisən!

Rəşid torpağına, daşına qurban
Baharına qurban, qışına qurban
270-ci yaşına qurban,
Qarabağ gözəli, mələli Şuşam,
Yurdumun, elimin Cəlali Şuşam,

Deyilənlər möhtəşəm qəlebənin, zəfərin bənzəri olmayan Şuşa əməliyyatının fonunda çox sənük və zeif görünür. Bu qəlebəni və Şuşanın tarixi mənəvi, rəmzi dəyərini tam yeterince, həm də layiqincə ifadə etmək, onu hərtərəlli ehtiva etmək üçün bədii söz məlkündə uyğun ifadə tapammıram, xüsusilə Şuşanın bədii təsvirini verməkdə acizəm.

gücləndi. Düşmən tərefindən vuran edilən şəhərlərimiz, kəndlərimiz, mədəniyyət və tarixi abidələrin bərpası ön plana keçdi və uğurla həyata keçirilir. Qarabağ bərpədan sonra Azərbaycanın daha da çiçəklənməsinin potensial zəmini olacaqdır.

Bunlar xalqımızın rifahının yaxşılaşdırılmasına xidmət edəcəkdir. Anma bir məsələni qeyd etmək zərurəti üzə çıxır. Məlum olur ki, qalib xalqımızın xeyli hissəsi layiq olduğu qədər fıravən yaşamır və bunun səbəbi əmək haqlarının lazımı səviyyədə olmaması, komunal xərclərin çoxluğu və zəruri tələbat məhsullarının bahalığıdır. Ərzaq və başqa gündəlik zərurət məhsullarının satışı ilə məşgul olan marketlər pensiya və ya əmək haqları

olayıdı, axı möhtəram prezidentimiz İlham Heydər oğlu dəfələrlə bəyan edir ki, siz xalqın xidmətçilərisiniz. Nə olar, bu göstərişləri yerinə yetirəsiniz, Allahı istərsiz.

Yeri gəlmışkən, Türkiyə Cumhuriyyətinin qurucusu və prezidenti Mustafa Kamal bir dəfə İstanbulun konsern salonlarının birində konsernə tamaşa edir. Orada iştirak edən soyadını unutduğum bir müğənni ele bir məlahətlə, ecazkar səslə oxuyur ki, tədbir qurtardıqdan sonra heyrətə gələn Mustafa Kamal Paşa Atatürk həmin müğənnini yanına dəvət edib, ona mükafat olaraq beş min lirənin qəbzinə verir. Onunla həmin tədbirdə iştirak edən eytim-təhsil başqanı ona belə deyir: Paşam, bu pul

Bənzəri olmayan milyonlara tükənməz sevinc bəxş edən *Böyük Qələbə*

Əziz Şuşa,
bunları söylədi Ali Baş Komandan,
Deyilən sözlərə əmin ol, inan,
O, sözünün üstündə duran kişiidi,



Dəmir yumruqla düşmən başına,
Ağrı zərbələrlə vuran kişiidi,
Hayların belini qıran kişiidi.

Şuşanın azad olmasının, böyük ölçüdə bu xoşbəxtliyin, bu şirin-şəker sevincin xoş təsiri ilə nezmələ ifadə olunan aşağıdaçı fikirlər yarandı.

‘Əziz Şuşa, Sən azadsan’!
Boynu büükük qalan Xarı bülbülün,
Əylən qəməti düzələcəkdir,
Natavanın, Üzeyirin, Bülbülün...
Narahat ruhları dincələcəkdir.

‘Əziz Şuşa, Biz qayıtmışq!
Bulaqlar sultəni İsa bulağı,
Zəfər xəberindən əhli-hal oldu,
Gözlərindən axan sevinc yaşları,
Qayıdan kəslərə şərbət, bal oldu.

‘Əziz Şuşa, biz səni dirçəldəcəyik’!
Təbiətin möcüzəsi,
Qafqazların incisəsi,
Zirvədən dəha da yüksələcəksən,
Şəhərlər gözəli, Sən nə göyçəksən,
Diqqət qayğı ilə dirçələcəksən.

Mədəniyyət paytaxtisan,
Buna sənin haqqın vardır,
Sən titanlar, karifeylər gətirmisən
Xalqın sənin bəxtiyardır,

Sadəcə, unikal gözəlliklərlə öyunməyə haqqı olan şəhər haqqında azacıq da olsa real təsəvvür yaratmağa cəhd etdim. Əger, buna qismən də olsa nail ola bilsəydim özümü xoşbəxt sanardım,

Bütün zamanlar alınmaz qala olan Şuşanı bənzərsiz döyüş əməliyyatı ilə azad edən, yaralanın zaman belə düşmənin üstüne -yeriyan, yaralı yoldaşlarını sıldırmış qayalardan keçirərək xilas edən, nəticə etibarilə Vətən torpaqlarını-mənfur düşmənin əsəretindən qurtaran Azərbaycan əsgərinin mənsub olduğu xalq hər cür hörmətə layiqdir. Ermeniye məğlub olan xalq kimi xəcalət yükünü üstümüzdən götürən zabitin, generalın mənsub olduğu xalq fıravən yaşamaq haqqına malikdir.

Bunları nəzərə alıb vətənini, dövlətini, xalqını, milətini göz bəbəyi qədər sevən bir ziyalı vətəndaş kimi, bəzi məlahizələri oxucularla bölüşmək istərdim. Doğma Qarabağ əsərətdən xilas olduğundan sonra xalqımızın əhvalruhiyyəsi yüksəldi, xalqla dövlətin vəhdəti, məhəribənin əvvəlindən başlayan birlik daha da

nin artırılacağı haqqında məlumatı eşidən kimi məhsulların qiymətini ən azı 2 dəfə artırır. Bəs nəzareti mexanizmi niyə yəterinçə işləmir.

Kommunal xərclər də xalqın maaşları ilə uyğun deyil. Bu yaxınlarda paytaxtimizin küçələrinin birində telejurnalist sorğu aparındı. Onun suallarının biri belə qoyulmuşdur və bir cavan oğlana ünvanlanırdı: əmək haqqının neçə %-i kommunal xərclərə sərf edilir? Cavab belə idi 60%. Mənəcə təhlilə ehtiyac yoxdur.

Başqa bir telemüsahibə Azəriqazın başçısı ilə idi, o deyirdi ki, qazla bağlı limiti leğv etmək fikrimiz yoxdur. Beləcə bu limitin saxlanması çox baha başa gəlir. Bu, o deməkdir ki, vətəndaş qaz kartına 100 manat yüksəlirse kartı sayğaca birləşdirib işə salanda 40 manat qalır.

Hörmətli məmər yaxşı olardı ki, limitdən xalqın xeyrinə olaraq istifadə ediləydi, yəni bəzi neft-qaz ölkələrində müəyyən miqdarda qaz pulsuz, olaraq, qoyulmuş limiti keçdikdən sonra pullu

babandan qalib? Bunu eşidən Mustafa Kamal bir an fikirləşib hemin qəbzi cirib atır.

İndi hörmətli məmurlar, bu neft, qaz və s. babanızdanmı qalib? Bütün bunlar Allahın, təbiətin xalqımıza verdiyi qismətdir, paydır. Bu servət xalqa məxsusdur, axı Azərbaycan Konstitusiyasının (əsas qanunun) I maddəsində göstərilir: Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Dövlətin gücü xalqın zənginliyində, fıravənlığındadır. Xalqın maddi-rifah halı yüksək olarsa, ədalətin, azadlığın və təhlükəsizliyin təmin edilməsində öz məsuliyyətini daha yaxşı dərk edər və nəticə etibarilə Dəmir yumruğun zərbə gücü daha sarsıcı, davamlılığı da-ha uzunmürlü olar.

Azərbaycan xalqına, dövləti-nə mənsub olan yerüstü və yeralı-sı sərvətlər onun fıravən yaşama-sına bəs edər. Yetər ki, istəsən. Zəfərin mübarek Azərbay-can.

Gəncə şəhəri

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur